

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

31-03-2025

(min manatla)

Normativin adı və təsviri		Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1		2	3
1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə maksimum risklərin məcmu kapitala nisbətinin həddi	A1	XXX	XXX
a) Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı (%)	A1a	maks. 25%	0.144699618
b) Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara qarşı, habelə beynəlxalq nüfuzlu reyting agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reyting agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident banklara qarşı	A1b	maks. 10%	0
c) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı (%)	A1c	maks. 15%	0
d) Təminatı qismində bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində müəyyən edilmiş təminat növləri istisna olmaqla bu Qaydanın 5.3-cü bəndində qeyd edilmiş digər təminat növləri çıxış edən kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı (kredit tələbinin təmin olunmuş hissəsi	A1d	maks. 50%	0
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	A1_2	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2a	maks. 7%	0
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2b	maks. 30%	0
2. Bankın iri kreditlərinin bankın məcmu kapitalına nisbəti	A2	maks. 8 dəfə	0.001618105
3. Banka aidyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	A3	maks. 20%	0.01211992
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	A3a	maks. 10%	0
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	A3b	maks. 3%	0.005596615
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	A4	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4a	maks. 10%	0.00%
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4b	maks. 40%	0.00%
5. Ani likvidlik əmsalı (%)	A5	min. 30%	166.74%
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	A6	min. 5%	438.76%
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	A7	min. 10%	603.13%
8. Leverage əmsalı	A8	min. 5%	40.65%
9. Sərbəst dövrəli valyutalar üzrə məcmu açıq valyuta mövqeyi	A9	maks. 20%	2.48%
10. Qapalı valyutalar üzrə məcmu açıq valyuta mövqeyi	A10	maks. 15%	0.00%
11. Minimum məcmu kapital tələbi (min AZN)	A11	50000	67 047.31